



AKTİN NÖVÜ	AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX	27.08.2020
QEYDİYYAT NÖMRƏSİ	309
ADI	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002ci il 10 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	Xalq Qəzeti (Dərc olunma tarixi: 30-08-2020, Nəşr Nömrəsi: 173), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1126)
QÜVVƏYƏ MİNMƏ TARİXİ	30.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	14202008270309
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	01.09.2020

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2002-ci il 10 may tarixli 77 nömrəli](#) Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 5, maddə 314; 2010, 3, maddə 264; 2015, 12, maddə 1581; 2020, 2, maddə 216) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 avqust 2020-ci il
309

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin

SİYAHISI

Sıra -si	Xəstəliklərin Beynəlxalq Təsnifatı 10-cu baxış üzrə kod	Diaqnoz	Xəstəliyin gediş xüsusiyyətləri (formas, mərhələsi, fazası, ağırlıq dərəcəsi, terapiyası)	Psixoloji-tibbi-pedaqoji komissiyaın təkrar müayinəsi
1	2	3	4	5
Nevrologiya				
1.	G11.0-G11.9	İrsi ataksiya	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
2.	G12.1	Digər irsi spinal əzələ atrofiyaları. Uşaqlarda progressivləşən bulbar iflic [Fasio-Londe] Spinal əzələ atrofiyası	gənclik forması III tip (Kuqelberqvellander) ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
3.	G24.1	İdiopatik ailəvi distoniya	generalizə olunmuş formalar. Ağır hərəkət məhdudluğu	təhsilini bitirənədək
4.	G40.0-G40.9	Epilepsiya	gündüz saatlarında tez-tez təkrarlanan tutmalar	1 il
5.	G71.0	Əzələ distrofiyası	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
6.	G71.2	Anadangəlmə miopatiyalar	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
7.	G80.0-G80.9	Serebral iflic	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək
8.	G81.0-G81.9	Hemiplegiya	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək
9.	G82.0-G82.5	Paraplegiya və tetraplegiya	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək
Pediatriya				

10.	K50.0-K50.9	Kron xəstəliyi (regional enterit)	ağır forma, residiv verən gedişlə, nazik və yoğun bağırsağın morfofunksional çatışmazlığı, çəkinin itirilməsi ilə	2 il
11.	K74.0-K74.6	Qaraciyərin fibrozu və sirrozu		2 il
12.	E84.0-E84.9	Kistik-fibroz	mukovissidoz. Ağciyər və bağırsaqların morfo-funksional çatışmazlığı ilə nəticələnən vəziyyət	təhsilini bitirənədək
13.	E76.2	Digər mukopolisaxaridozlar	lizosomal toplanma xəstəlikləri (mukopolisaxaridozlar IV və VI tip). Cırdanboyluluq, spon-diloepifizar displaziya, aktiv hərəkətlərin məhdudluğu	Təhsilini bitirənədək
14.	B20.1-B24	İnsan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik	IV mərhələ, xəstəliyin ağır təzahürlərinin mövcudluğu ilə (vərəm infeksiyası istisna olmaqla)	1 il
15.	D82.0	Viskot Oldriç sindromu	atopik dermatit, hemorragik sindrom, B və T limfositlərin defisiti və s.	təhsilini bitirənədək
16.	Z94.0-Z94.9	Transplantasiya olunmuş orqan və toxumaların olması	davamlı hormonal və immunospressiv terapiya	1 il
Hematologiya				
17.	D56.0	Alfa-talassemiya	ağır gedişli	1 il
18.	D56.1	Beta-talassemiya	ağır formalı (böyük və aralıq)	1 il
19.	D56.8	Digər talassemiyalar	ağır gedişli drepanotalassemiya	1 il
20.	D58.9	Dəqiqləşdirilməmiş irsi hemolitik anemiya	ağır gedişli	1 il
21.	D59.1	Digər autoimmun hemolitik anemiyalar	ağır forma, tez-tez krizlərlə müşahidə olunan, splenektomiyadan sonrakı vəziyyət	1 il
22.	D61.0	Konstitusional aplastik anemiya	ağır gedişli, somatik ağurlaşmalar	təhsilini bitirənədək
23.	D66	VIII amilin irsi çatışmazlığı	ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudluğu	2 il
24.	D67	IX amilin irsi çatışmazlığı	ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudluğu	2 il
25.	D69.1	Trombositlərin keyfiyyət qüsurları, Bernar-Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası	ağır gedişli, hemorragik sindrom	2 il
26.	D69.3	İdiopatik trombositopenik purpura	xroniki gedişli, tez-tez residiv verən, hemorragik sindrom	1 il
Endokrinologiya				

27.	E10.0	İnsulindən asılı şəkərli diabet, koma ilə	bazis-bolyus terapiya, ağır forması gündə 3 dəfə, yaxud daha çox insulin inyeksiyası	təhsilini bitirənədək
Allerqologiya				
28.	J45.0 J96.1	Allergik komponentin üstünlüyü ilə müşahidə olunan bronxial astma; xronik respirator çatışmazlıq	ağır gedişli, atopik forma, tez-tez residiv verən. II dərəcəli tənəffüs çatışmazlığı. Davamlı bazis terapiya	1 il
Cərrahiyyə				
29.	K63.2	Bağirsaq fistulu	mədə-bağirsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra yaranan	1 il
30.	Q42.2-Q42.3	Anal dəliyinin anadangəlmə olmaması, atreziası və fistul ilə stenozu	kolostomiya sonrası yaranan disfunksiyalar	1 il
31.	T90	Başın travmalarının nəticələri	baş beyində aparılan böyük sümük defekti ilə ağır cərrahi əməliyyatlar	1 il
32.	Z96.7	Digər sümüklərin və vətərlərin implantlarının olması (kəllə plastikası)	baş beyində aparılan ağır cərrahi əməliyyatlar	1 il
33.	R15	Nəcisi saxlaya bilməmək	anal sfinkterin III-IV dərəcəli çatışmazlığı, əməliyyatlardan sonrakı vəziyyət	1 il
34.	T92.6	Yuxarı ətrafın travmatik amputasiyasının nəticələri	reabilitasiya dövründə (protezə adaptasiya)	1 il
35.	T93.6	Aşağı ətrafın travmatik amputasiyasının nəticəsi	reabilitasiya dövründə (protezə adaptasiya)	1 il
36.	Z89.0-Z89.9	Ətrafın olmaması	reabilitasiya dövründə (protezə adaptasiya)	1 il
37.	Q65.0-Q65.9	Budun anadangəlmə deformasiyaları	əməliyyatdan sonrakı fiksasiya dövrü	1 il
Dermatologiya				
38.	L20.8	Digər atopik dermatitlər	ağır dərəcəli və ya uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan xəstələr	6 ay
39.	L40.1	Generalizə olunmuş pustulyoz psoriaz		6 ay
40.	L40.5	Artropatik psoriaz	kəskin	1 il
41.	L28.2	Herb prurigo		6 ay
42.	L13.0	Herpesə bənzər dermatit. Dürinq xəstəliyi	kəskinləşmə dövründə	1 il
43.	Q80.3	Anadangəlmə bullyoz ixtiozşəkilli eritrodermiya		təhsilini bitirənədək
44.	Q81.2	Distrofik bullyoz epidermoliz		təhsilini bitirənədək
45.	E83.2	Sink mübadiləsinin pozuntusu, enteropatik akrodermatit	ağır formalı	6 ay
46.	L93.0	Diskşəkilli qırmızı qurd eşənəyi	kəskin	1 il
47.	L94.0	Lokal sklerodermiya	kəskin	1 il
48.	Q82.1	Piqment kserodermiyası		1 il
Kardiologiya				

49.	I01.0-I01.9	Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma	tez-tez residivləşən aktiv fazada olan revmatizm. Ürək çatışmazlığı ilə II-III dərəcə	1 il
50.	I02.0-I02.9	Revmatik xoreya	ağır forma, davamlı kontrol edilməyən davranış (hiperkinezlər, koordinasiya hərəkət pozuntusu, psixi dəyişikliklər)	1 il
51.	I10	Essensial (birincili) hipertenziya	ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya	1 il
52.	I11.0-I11.9	Ürəyin hipertenziv xəstəliyi	ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya II-III dərəcə	1 il
53.	I33.0	Kəskin və yarımkəskin infeksiya endokardit	ürək çatışmazlığı, II-III dərəcə	1 il
54.	I34.1	Mitral qapağın düşməsi (prolapsı)	ürək çatışmazlığı, II-III dərəcə	1 il
55.	I40.0	İnfeksiya miokardit	ürək çatışmazlığı, II-III dərəcə	1 il
56.	I42.0-I42.9	Kardiomiopatiya	ürək çatışmazlığı, II-III dərəcə	3 il
57.	I44.1-I44.2	İkinci dərəcəli, yaxud tam qulaqcıq-mədəcək (atrioventrikulyar) blokadası	ürək çatışmazlığı, II-III dərəcə	1 il
58.	I47.0-I47.9	Paroksizmal taxikardiya	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
59.	I48	Qulaqcıqların fibrilyasiyası və titrəməsi	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
60.	I49.0	Mədəcəklərin fibrilyasiyası və titrəməsi	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
61.	I50.0-I50.9	Ürək çatışmazlığı	ürək çatışmazlığı, II-III dərəcə	1 il
62.	I51.8	Digər dəqiq göstərilməmiş ürək xəstəlikləri	pankardit, ürək çatışmazlığı, II-III dərəcə	1 il
63.	Q20-Q28	Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları)	ürək çatışmazlığı, II-III dərəcə, septik fəsadlar olmaqla, kiçik və böyük qan dövranı pozuntusu	1 il
64.	M05.3	Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmatoid artrit	hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu	3 il

65.	M08.0-M08.9	Gənclik (yüvenil) artriti	hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu, poliorqan zədələn-məsi ilə (uveit, qlomerulonefrit, hepatosplenomeqaliya və s.)	1 il
66.	M32.1; M32.8; M32.9	Sistem qırmızı qurdeşənəyi	fasiləsiz resedivləşən gediş, yüksək fəallıq, tez-tez təkrarlanan poliorqan krizlər ilə	təhsilini bitirənədək
67.	M33.0-M33.9	Dermatopolimiozit	fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri	2 il
68.	M.34.0-M34.9	Sistemli skleroz	fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri	2 il
Nefrologiya				
69.	N00.0-N00.9	Yumaqcıq xəstəlikləri, kəskin nefritik sindrom	ağır gedişli, arterial hipertoniya, oliquriya, hematuriya, azotemiya. Bazis terapiyası, ağırlı-ğından asılı olaraq hormonal terapiyanın qoşulması, 3-6 ay ərzində	6 ay
70.	N03.0-N03.9	Xroniki nefritik sindromu	xronik gedişli, uzunmüddətli hormonal və immunosupressiv tera-piya	1 il
71.	N04.0-N04.9	Nefrotik sindrom	kəskin və xroniki qlomerulonefrit nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay və xəstəliyin daha uzun gedişatından asılı olaraq	1 il
72.	N11.0-N11.9	Xroniki tubulointerstisial nefrit	tez-tez residivləşən, dizuriya, davamlı leykosituriya, sidikqaçirtma. Uzunmüddətli antiresidiv terapiya	1 il
73.	N17.0-N17.9	Kəskin böyrək çatışmazlığı	azotemiya, anemiya, hipertoniya, anuriya, hemodializ	6 ay
74.	N18.0-N18.9	Xroniki böyrək xəstəliyi	uremiya, hipertoniya, anemiya, poliuriya, davamlı hemodializ	1 il
75.	Z94.0	Transplantasiya olunmuş böyrəyin olması	uzunmüddətli nəzarət, davamlı hormonal və immunosupressiv terapiya	1 il
Onkologiya				

76.	C00-C97	Bədxassəli şişlər	uzun müddət immunosupressiv terapiyanın (kimyəvi-dərman, şüa və başqa növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox müddətdə) və bu müalicənin istifadəsi ilə bağlı yan təsirlərin (fəsadların) və arzu-olunmaz reaksiyaların olduğu hallarda, transplantasiyadan sonrakı vəziyyətdə	1 il
Travmatologiya və ortopediya				
77.	S72.0-S72.9	Bud sümüyünün sınığı	immobilizasiya müddətində	6 ay
78.	S82.0-S82.9	Aşiq-baldır oynaqı daxil olmaqla, baldır sümüklərinin sınığı	immobilizasiya müddətində	6 ay
79.	S92.0-S92.9	Aşiq-baldır oynaqı sınığı istisna olmaqla, ayağın sınığı	immobilizasiya müddətində	4 ay
80.	Q66.0-Q66.9	Pəncənin anadangəlmə deformasiyaları	ağır formalı (ortopedik ayaqqabı ilə korreksiya olunmayan); cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
81.	Q72.0	Aşağı ətrafın (ətrafların) anadangəlmə tam olmaması	protezləşmə və digər köməkçi vasitələrlə hərəkət etmək mümkün olmadıqda	təhsilini bitirənədək
82.	Q77.0-Q77.9	Onurğanın və borulu sümüklərin böyümə defekti ilə osteoxondrodisplaziyası	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
83.	Q78.0	Natamam osteogenez, sümüklərin anadangəlmə kövrəkliyi, osteopsitroz	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
84.	Q78.8	Digər dəqiqləşdirilmiş osteoxondrodisplaziyalar	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
85.	Q78.9	Dəqiqləşdirilməmiş osteoxondrodisplaziya	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
86.	M91.1	Bud sümüyü başının yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes)	müalicə müddətində	1 il
87.	M86.0-M86.9	Osteomielit	müalicə və immobilizasiya müddətində	6 ay

88.	M41.0-M41.9	Skolioz	ağır formalı III-IV dərəcəli, ağır simptomu ilə. Cərrahi müalicə zamanı	6 ay
89.	A18.0	Sümük və oynaqların vərəmi	müalicə və immobili- zasiya müddətində	6 ay
90.	T20-T32	Termiki və kimyəvi yanıqlar	III-IV dərəcəli müalicə müddətində və sərbəst hərəkətə mane olan aşağı ətrafların kelloid toxumaları əmələ gəldikdə (cərrahi əməliyyatla aradan qaldırılana qədər)	6 ay
Psixiatriya				
91.	F20.6	Şizofreniyanın sadə tipi	kəskinləşmə mərhələ- sində, qeyri-adekvat davranış	1 il
92.	F48.0	Nevrasteniya	ağır formalı	1 il
93.	F90.1	Hiperkinetik davranış pozuntusu	ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu. Dissosial davranışın olması	1 il
94.	F93.1	Uşaq yaşında fobik həyəcan pozuntusu	ağır formalı, panik atakın olması	1 il
95.	F95.2	Vokalizmlərin və çox- saylı motor tiklərinin kombinasiyası	turetta sindromu	1 il
96.	F98.0	Qeyri-üzvi mənşəli enurez	gündüz	1 il
97.	F98.1	Qeyri-üzvi mənşəli enkoprez	gündüz	1 il
Psixiatriya Sağlamlıq imkanları məhdud (əqli gerilik) şəxslər üçün tədris proqramı ilə evdə təhsilin təşkili				
98.	F02.8	Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya	epilepsiya, əqli geriliyin səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda	1 il
99.	F70.1	Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu	ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu	1 il
100.	F70.0	Yüngül dərəcəli əqli gerilik	a) gündüz enurezi və enkoprezi; b) dayaq-hərəkət aparatının ağır pozuntusu (serebral iflicin ağır forması)	1 il